

Şəhadətlə ölümşüzlük qazanmaq

Sevil Güllü

"Nə vaxt Xocalının qisasını alacaq
ğıq, o vaxt başı dik gözəcəyik" - bu
Xocalı soyqırımı baş verəndən bir gün
sonra dünyaya gələn, bu dehşətləri gö
məyən bir gəncin sözləri idi. O gəncin
ki, böyüdükcə qəlbindəki vəton sevgisi
da böyükür, düşmənə qozəbi aşış-daşın
di. O gəncin ki, bütün həyatını hərb
həsr etməkla illərlə Azərbaycan xalqına
na qarşı tördülmüş soyqırımlara, edilmiş
işğala qarşı düşmənə layiqli cava
verməyə qalxmışdı. Milli kimliyin
unutmayan, müqəddəs dininə hörmətlə
yanan bu gənc türkçü kimi türk con
gavəri Kür Şadı, müsəlman kimi Həzrə
ti Əlini özüna örnək götürmüdü. Bu iki
tarixi şoxsiyyətin haqqı uğrunda savaşa
odalıtlı, mübariz olmasa onu da bu yolda
la getməyo sövq etmişdi. Tofiq Əmirlid
dən danışıram. Vəton mühəribəsinin il
gündüründən cəbhədə döyuşən, düşmən
ağır itkilərə məruz qoyan şəhid Tofiq
Əmirlidən.

Əmirlı Tofiq Şəmsəddin oğlu 2 fevral 1992-ci ildə Cəlilabad rayon Fətullaqışlaq kəndində dünyaya gəlməşdi. İbtidai təhsilini homin kənddə almış sonra ailəsi ilə birlikdə Cəlilabad rayonu Göytəpə şəhərinə köçmüştür. 2010-cu ildə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 sayılı tam orta məktəbini bitirmişdir.

2011-2012-ci illər ərzində Sərhəd qoşunlarında xidmət edən Tofiq xidmətdə fərqləndiyinə görə komandirlər torosundan bir neçə dəfə təltif edilmişdir.


Tofiqin votonpervərlək hissi çox yüksək idi. O, torpaq uğrunda can qaçıyan şəhid qardaşlarımızın qisasını aymaqlı isteyirdi. Torpaq işğaldə olarkən bu torpaqda addım atıb gözə bilməzdə. Bu məqsədlə də hərbçi xidmətdən qayıtdıqdan sonra sənədlərini DSX-ə tövdim etdi və qəbul olundu.

Vetöne olan sevgisi, hərbə olan yüksək marağı onu Xüsusi Toyinathlı Qüvvələrin sıralarına götürüb çıxardı. Buradakı çotin tolımlorlordan keçərək, xüsusi tapşırıqları yerinə yetirərək yüksək döyübacarığına sahib oldu. İndi Tofiq düşmənlə üz-üzə gəlmək, körpə balalarının gözüyaşlı anaların intiqamını almaq istəyirdi.

Tofiqin döyüş yolu 2020-ci il 20 sentyabr tarixində başlayır. Homin gül qardaşı Nicata: "Mən zəng çatmasa narahat olmayıñ, telefonu söndürəcəyim. Evdə heç nə demo. Özünüzdən mügayat olun", - deyə səs göndərmiş və döyüşə yollanmışdır. Sentyabrın 26-dan təqribən 7-no qədər Şimal cəbhəsində bir neçə uğurlu əməliyyatlar qatılmışdır. 8 oktyabrdan Cobrayı istiqamətində əməliyyatlarda iştirak etmişdir.

Tofiq hom do təcrübəli snayper idi. Cəbrayıl istiqamətində ilk omoliyyatında axşam vaxtı iroliloyon bölmələrin qorumaq məqsədi ilə bir az arxada snayper məyəcəyində olur.

snayper mövqeyində olur.
Termal nişangahla ermənilorin bizi
zim bölməlori mühasiroya alaraq pusqu
qurmaq cohdalarını aşkar edir və bölmə
lərimizə rabitə ilə məlumat verir. Tofisi
qıñ sərrast snayper atışları noticosında
düşmən xeyli itki verir, bələk mühasiroya
don qurtulur. Daha sonra döyüş mövqeyindən
çıxaraq bölüyünə köməyo golur.
yaralı dostunu ciyinə alaraq tibb mon-



toğosino çatdırır. Düşmən postlarını bir bir alaraq bir neçə strateji yüksəklik və kəndləri azad edirlər.

Tofiq Əmirlinin şücaötü bununla yekunlaşdırıb. Onun göstərdiyi qohrəmanlıqlardan biri də yoldaşlarını susuzluqdan xilas etmək olub. Belə ki, ağır döyüşlərdən sonra bölmələrinin su ehtiyaçı tükənməşdi. Susuzluq hər kəsi haldan salmışdı. Tofiq əvvəl keçdiyi əraziədə süngördüyüünü xatırlayır və nə olur, olsun gedib su götürəcəyini komandirinə bildirir.

Bu, çox təhlükəli bir iş idi - bunun üçün düşmən mövqelərindən görünən orazılardan keçmək lazımdı. Düşmən hər an atış aça bilirdi. Lakin Tofiq fikrində qəti idi. Əsgərlər güc toplamalı, növbəti döyüşə atılmalı idilər. Bu fikirlərlə də o, düşmənin minamiyot, avtomat mərmərlərinin altında ollardan suçqları qaçaraq gedir ya bir müddət sonra əlidolmuş qayıdır. Həmin vaxt Tofiq oruc tutmuşdu. Özü oruc olduğu halda yoldaşlarını susuz qoymamış, onlara su götürmişdi.

Tofiq sonuncu dəfə 13 oktyabr Cəbrayılın Mirok kəndi ətrafında gedən döyüslərdə iştirak etmişdir. Döyük zamanı yaxınlığına düşən minamoyot mərmisi nöticəsində şəhid olmuşdur.

Tofiq şəhid olandan sonra anası Xatiro xanım oğul hosrotinə dözə bilməmiş, 12 gün sonra dünyasını dəyişmişdi. Şəhidimizin atası Şəmsəddin müəllimlə danişanda dedi: "Qızım, o, Tofiqsiz yaşaya bilməzdii, yaşamadı da. Tofiq də bunu bilirdi. Ona görə homişə deyirdi ki, ölməkdon qorxmuram, amma qorxuram ki, anam buna dözməz. Anası üzdə sakit görünənər, dəmə, dördünü içindən çökirmiş. İndi o rahatdır, oğlunun yarın nadirət, dərdi biza saxladı, getdi..."

Tofiq Əmirli üçün şəhadət - on şorraslı ölüm idi. Həmişə deyirdi: "Şəhidlik hər koso nosib olmur. Heç inanıram, mənə da cismat ola".

Şohidim, şohadot şorbotini içmok
sono do nosib oldu. Şohadot sarayında
on uca möqama yüksəlməklo qolşırıda
moskon saldırın, könüllörin sultani oldun.
Ruhun şad olsun, şohidim! İndi hər gö-
yo baxanda səmədan bizo gülümüşəyən
çöhrəni görür, ruhun qarşısında ehti-

**"Elə bir ölüm ola,
Çıxarasan dadımı.
Ölümlo qazanasan
Ölümsüzlük adını!"**